

## MÜQAVİLƏ ŞƏRTLƏRİNİN POZULMASINA GÖRƏ ALINAN VƏ ÖDƏNİLƏN DƏBBƏ PULU

*Azərbaycan Respublikasının Mülki Məcəlləsindən ÇIXARIŞ*

### **...Maddə 462. Dəbbə pulu anlayışı**

462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müyyənəşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımlıca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditörlərə ödənilən olduğu pula məbləğdir. Əgər öhdəliyin məmənunu hərakətdən çıxımkən təşkil edirse, dəbbə pulu hərəkət edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditör ona zərər vurulduğunu səbūta yetirməyə borclu deyildir.

462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımlıca icra edilməməsi üçün məsuliyyət daşıımırsa, kreditör dəbbə pulunun ödənilməsini tələb edə bilməz.

462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müyyənəşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılışma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır.

462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirse, o, icranı səbūta yetirməlidir, bu şartla ki, öhdəlik hərəkətdən çıxımkəndən ibarət olmasın.

### **Maddə 463. Dəbbə pulu haqqında razılışmanın forması**

463.1. Dəbbə pulu haqqında razılışma əsas öhdəliyin formasından asılı olmayaq yazılı formada bağlanmalıdır.

463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılışmanın etibarsızlığına səbəb olur.

### **Maddə 464. Qanun üzrə dəbbə pulunun ödənilməsi**

464.1. Kreditör qanunla müyyənəşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılışmasında onun ödənilməsi vəzifasının nəzərdə tutulub-tutulmadığından asılı olmayaq, tələb edə bilər.

464.2. Əgər qanuna qadağan edilməyib, tərəflər qanun üzrə dəbbə pulunun miqdarını artırıbilərlər.

### **Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi**

465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirse, kreditör müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditör borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditörün icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquq varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditörün digər zərərin tutulması hüquq istisna edilmər.

465.2. Əgər borclu öhdəliyin lazımlıca icra edilməməsi, o cümlədən müyyənəşdirilmiş müddədə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdir, kreditör cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditörün lazımlıca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüquq varsa, kreditör onun ödənilməsini tələb edə bilər. Əgər kreditör icranı qəbul etmişə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

465.3. Əgər borclu pula cəriməsinin ödənilməsi əvəzinə başqa hərəkəti icra edəcəyini vəd edirse, bu Məcəllənin 465.1 və 465.2-ci maddələrinin tətbiq edilir.

### **Maddə 466. Zərər və dəbbə pulu**

466.1. Əgər öhdəliyin icra edilməməsi və ya lazımlıca icra edilməməsi üçün dəbbə pulu müyyənəşdirilmiş, zərərin dəbbə pulu qətnamə hissəsinin əvəzi ödənilir.

466.2. Qanunda və ya müqavilədə aşağıdakılardan biri ödənilir:

466.2.1. zararın deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

466.2.3. kreditörün seçimini uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

466.3. Öhdəliyin icra edilməməsi və ya lazımlıca icra edilməməsi üçün məhdud məsuliyyətin müyyənəşdirildiyi hallarda dəbbə pulu qətnaməyən və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müyyənəşdirilmiş həddə qədər tutula bilər.

### **Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması**

Məhkəmə işin hallarına nəzərə alaraq tənasüsüz suradə yüksək dəbbə pulunu azaldı bilsə. Tənasüb müyyənəşdirilərkən kreditörün həm əmlak mənafələri, həm də bütün əsaslı mənafələri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir...

### **Alınmış dəbbə pulunun uçtu**

Mühasibat ucotunda dəbbə pulunu yalnız borclu bu pulu ödəməyə razılıq verdikdən və ya məhkəmənin bu barədə müvafiq qərarı olduqdan sonra eks etdirmək lazımdır.

Bəlsə hallarda mühasibat ucotunda aşağıdakı yazılış edilir:

**Dİ76, Kİ80** borclunun etiraf etdiyi və ya məhkəmənin kəsdiyi dəbbə pulu uçtuqda eks etdirilir.

Dəbbə pulu nə vaxt galır kimi uçota alınmalıdır? "Bu müəssisədə gəlirlərin və xərclərin uçotunun hansi metodundan tətbiq edilməsindən asılıdır.

Əgər müəssisədə kassa metodu tətbiq edilirsə, onda dəbbə pulu yalnız faktiki alındıqdan sonra galır kimi uçota alınır. Bu Vergi Məcəlləsinin 132-ci maddəsinin tələblərindən irəli galır.

Əgər müəssisə hesablama metodu tətbiq, edirse, onda müqavilə şərtlərinə əsasən dəbbə pulu almaq hüquq yaranan kimi bu dəbbə pulu vergi tutulan mənfəət hesablanarkən nəzərə alınmalıdır. Bu Vergi Məcəlləsinin 135-ci maddəsinin tələblərindən irəli galır.

Fərəz edək ki, müqavilə şərtlərinə görə Sizin tərəfdən aldığı malin (işin, xidmətin) dayorunu vaxtında ödəmədiyi halda cərimə ödənilməlidir. Müqavilə üzrə ödəmə vaxtı keçidkədə bu cərimə məbləği vergi tutulan mənfəət hesablanarkən nəzərə alınmalıdır.

Əgər cərimə məhkəmənin qərarı ilə tutulursa, onda cərimə məbləği məhkəmənin qərar çıxardığı tarixə nəzərə alınır.

### **Alınmış cərimə və penyalardan əlavə dəyər vergisi hesablanımdırı?**

Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən mallannın təqdim ediləsi, işlərin görülməsi, xidmətlərin göstəriləməsi və vergi tutulan idxlə vergitutma obyektidir. Malların təqdim ediləsi, işlərin görülməsi, xidmətlərin göstəriləməsindən kənar hər hansı bir əməliyyatın, o cümlədən cərimə və penyaların əlavə dəyər vergisine calb olunması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

**Misal 1.** "A" müəssisəsi (məsələn) "B" müəssisəsi (alıcı) ilə alqı-satıq müqaviləsi bağlanmışdır.

Müqavilədə alınan malin dəyərinin ödənilməsi vaxtı dəqiq göstərilmiş və ödənişin gecikdirilməsinə görə 6.000 manat məbləğində cərimə nəzərdə tutulmuşdur.

"B" müəssisəsi malin dəyərini vaxtında ödəməmişdir və "A" müəssisəsi ona 6.000 manat pretenziya irəli sürmüştür. "B" müəssisəsi bu pretenziyani qəbul etmiş və "A" müəssisəsinin hesablaşma hesabına malin dəyərindən əlavə 6.000 manat köçürülmüşdür.

Pretenziya alıcıya 2016-ci ilin dekabrında göndərilmiş və alıcı tərəfindən qəbul edilmişdir. Lakin cərimə məbləği 2017-ci ilin martında ödənilmişdir.

"A" müəssisəsi gəlirlərin və xərclərin uçotunu hesablama metodu ilə müzayyənləşdirir.

2016-ci ilin dekabrında "A" müəssisənin mühasibatlığında aşağıdakı yazılışlar edilir:

**Dt76, Kt80 6000** ödəmənin gecikdirilməsinə görə pretenziya alıcı tərəfindən qəbul edilmişdir;

2017-ci ilin mart ayında alıcıdan cərimə məbləği daxil olduğdan sonra "A" müəssisəsinin mühasibat ucotunda aşağıdakı yazılış edilir:

**Dt51, Kt76 6.000** alıcıdan cərimə məbləği daxil olmuşdur;

Bu halda 6.000 manatı "A" müəssisəsi 2016-ci il üçün mənfəət vergisi hesablayarkən gəlir kimi nəzərə almmalıdır.

### **Ödənilmiş dəbbə pulunun ucotu**

Müqavilə şərtlərini pozmuş və buna görə dəbbə pulu ödəməli olan müəssisə bu cərimə və penyaları mühasibat ucotunda o halda eks etdirir ki, həmin cərimə və penyaları ya könüllü tanışın, ya da məhkəmənin bu barədə qərarı olsun. Borclu ödəyəcəyi cərimə və penyaları satışdan-kənar xərclərin tərkibində ucota alır. Bu zaman mühasibat ucotunda aşağıdakı yazılış edilir:

**Dt80, Kt 76** borclunun qəbul etdiyi və ya məhkəmənin kasdiyi dəbbə pulu ucota alınır.

Vergi tutma məqsədləri üçün ödənilmiş (ödəniləcək) dəbbə pulu Mənfəət vergisi bəyannaməsinin 232-ci ("Sair xərclər") sətrində eks etdirilir. Əgər müəssisə gəlirlərin və xərclərin uçotunun kassa metodunu tətbiq edirsə, onda mənfəət vergisi hesablanarkən yalnız faktiki olaraq ödənilmiş dəbbə pulu nəzərə alınır (Vergi Məcəlləsinin 133-cü maddəsinə əsasən).

Əgər müəssisə gəlirlərin və xərclərin uçotunun hesablama metodunu tətbiq edirsə, onda mənfəət vergisi hesablanarkən ödənilib ödənilməməsindən asılı olmayaraq hesablanmış dəbbə pulu nəzərə alınır (Vergi Məcəlləsinin 136-ci maddəsinə əsasən). Məsələn, əgər Siz müqavilə şərtlərini pozmuşsunuzsa və bu şərtlərin pozulmasına görə müqavilədə dəqiq cərimə və ya penya nəzərdə tutulmuşsa, onda Siz bu dəbbə pulunu pretenziyani gözləmədən də mənfəət vergisinin bəyannaməsinə daxil edə bilərsiniz.

**Misal 2. 1-ci misalın şərtlərindən istifadə edək və "B" müəssisəsinin ödədiyi cəriməni necə ucota almalı olduğunu nəzərdən keçirək. Fərz edək ki, "B" müəssisəsi də gəlirlərin və xərclərin uçotunun hesablama metodu ilə aparır. Beləliklə, 2016-ci ilin dekabrında "B" müəssisəsi (alıcı) "A" müəssisəsinin (satıcının) pretenziyasını qəbul etmiş və ödəməni gecikdiriyinə görə cərimə ödəməyə razılaşmışdır. Bu zaman "B" müəssisəsinin mühasibat ucotunda aşağıdakı yazılış edilir:**

**Dt80, Kt76 6.000** satıcının pretenziyası qəbul edilmişdir.

2017-ci ilin mart ayında, yəni cərimə ödənilərkən "B" müəssisəsinin mühasibat ucotunda aşağıdakı yazılış edilir:

**Dt76, Kt51 6.000** cərimə satıcıya köçürülmüşdür.

Bu zaman "B" müəssisəsi 2016-ci il üçün vergi tutulan mənfəəini 6.000 min manat azalda bilər.